



Məlahət Babayeva

Məşhur yapon yazıçısı Rūnoske Akutaqavanın yaradıcılığı özünəməxsusluğu və qeyri-adiliyi ilə XX əsr dönya ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Akura Kurasavanın ekranlaşdırıldığı "Rasemon darvazası" filmi yazıçıya dünya şöhrəti gətirmiş, onun yaradıcılığına marağı daha da artırılmışdır. Bu əsər milyonlarla insanı həqiqəti axtarmağa, həyatın məğzini düşünməyə vadər etmişdir.

Akutaqava 1 mart 1892-ci ildə Tokioda - əjdaha saatı və əjdaha günündə anadan olmuşdur. Məhz buna görə də gələcəkdə dünyada məşhur olan yazıçıya Rūnoske adı verilmişdir. Bu adda yer alan "rū" heroqlifi Yapon dilində əjdaha mənasını verir ki, bu da yazıçının bədii yaradıcılığı ilə tamamilə səsləşir.

Akutaqava ince bədii zövqü və səmimi yumoru ilə seçilən yazıçılardandır. O, insan psixologiyasının əsrlər boyunca dəyişmədiyini, əslində? insanın yaradılışdan bu yana az tekamülə uğradığını, onu instiktlərin idarə etdiyiğini söyləmişdir. Rūnoske 1920-ci illərdən etibarən, əsasən də "Cəngəllikdə" hekayəsinin nəşrindən sonra öz yazı manerasını dəyişmiş, bunun nəticəsində onun üslubu aydın və lakonik olmuşdur.

Akutaqava özü haqqında yazmağı sevən yazıçılardan idi. Misal üçün onun "Yasukiti" hekayələr silsiləsi ("Balıq bazarı", "A-ba-ba-ba-ba") var ki, burada Akutaqava öz müəllimlik fəaliyyətindən bəhs etmişdir. "Piqme淫in sözləri" kitabında isə yazıçının müxtəlif mövzunu əhətə edən avtobiografik əsərləri toplanmışdır. Burada Akutaqava özü haqqında: "Mənim vicdanım yoxdur. Mənim yalnız əsəblərim var" deyə söyləmiş və öz fikrini aforizmlərə əsaslandırmışdır. Həyatının sonlarına yaxın Akutaqava güclü əsəb gərginliyi Bundan əlavə yazıçı "Səfəhin həyatı", "Dişli çarxlar" və "Köhne dosta məktub" kimi əsərlərində öz ömrünü sonlandıran amillərdən ətraflı bəhs etmişdir.

"Dişli çarxlar" avtobiografik povesində yazıçı həyatının necə sürtelə dəyişməyini, facieli sonluşa nəyin gətirib çıxardığını, ölümün hər an bizi izlədiyini, onun hər yerde olduğunu vurğulamışdır. Burada yazıçının ölüm haqqında sayıqlamaları, halüsinasiyaları dəqiq şəkildə təsvir edilmişdir.

Akutaqava "Sular ölkəsində" əsərində XX əsrin əvvəllerindəki Yaponiyani satirik və parodiyalı bir şəkildə təqdim etmişdir. Amma əsər ən çox

Akutaqavanın dünyası

Akutaqavanın özünə olan münasibəti ilə diqqəti cəlb edir. Belə ki, Rūneske Akutaqavanın əsərdə yaratdığı qorxunc karikatürası son dərəcə maraqlıdır. Yazıçı adı məişət detallarına aludə olmamaq üçün özünü düşünülmüş Kapp ölkəsində təsvir edir və bunu öz ruhunun məskəni kimi izah edirdi: "Mən öz hekayə dünyamı qeyri-adi heyvanlarla məskunlaşdırıdım. Bundan əlavə bu heyvanlardan birinin timsalında mən özümü təsvir etdim..." .

Rūnoske Akutaqavanın "Bisey necə inanırdı" hekayəsi də özünəməxsus mövzusu və yazı üslubu ilə seçilir. Əsər: "Bisey körpünün altında dayanıb onu gözləyirdi" sözü ilə başlayır. Lakin əsərin sonuna qədər yazıçı Biseyin məhz kimi gözlədiyini göstərmir. Yazıçı qəhrəmanın kimi gözlədiyini tapmağı oxucuların ixtiyarına vermişdir. Doğrudur, yazıçı əsərdə bir yerdə "Qız isə hələdə gəlib çıxmırı" - deyə qeyd etmişdir. Lakin bu "qız" başqa məfhum, başqa sevgilinin simvolik adıdır. Bisey çaydakı qabarmaya baxmayaraq, həsrətlə öz axtardığını, ölümünü gözləyirdi: "Gecəyarısı, ay işığı sahilboyu qamışlığa və salxım söyüdlərə nur çıleyəndə, su ilə meh piçıldışaraq Biseyin cəsədini usdufcası-usdufcası körpünün altından dənizə aparırdı. Ancaq Biseyin ruhu göy üzünə çökildi, kədərli ay işığına sarı uçdu, bəlkə ona görə ki, Bisey sevirdi. Bədəni gizləcə tərk edərək, sezilmədən, hiss olunmadan göylərə qalxdı, necə ki, çaydan səssizcə, gözə görünmədən lehmə qoxusu, su soyuğu qalxır..." .

Göründüyü kimi burada yazıçı Biseyin ölümüne baxmayaraq, həyatın öz axarında davam etdiyini yüksək sənətkarlıq məharəti ilə göstərməyə müvəffəq olmuşdur. Lakin Akutaqava insanın cismən ölməyinə baxmayaraq, mənen göylərə çatacağını, ruhunun sevgilisine qovuşacağını qeyd etmişdir.

Akutaqava bu əsərində insanın sağ ikən hər an ölümünü gözlədiyini, bu qorxuya yaşıdığını və ruhunun ancaq ölümdən sonra azadlığa qovuşacağını qeyri-adi yolla əsaslandırmaya nail olmuşdur. Onun novellasi, doğrudan da, insanı özüne, yaradılış ruhuna qaytarır. Yazıçı bəşəriyyəti saflaşmağa, öz ruhunu cilalamağa, onu təmiz tutmağa çağırır. O, insanı mədiyyatın, ənənələrin qurbanına çevrilməyini istəmirdi və buna görə də ruhun ölmədiyini, onun zamanla aşınmalarına baxmayaraq əbədiliyini bize xatırladırı: "Sonralar, çox-çox min illərdən sonra, saysız-he-sabsız çevrilmələrə uğramış bu ruha yənə insan ömrü etibar olundu. Bu o ruhudu ki, indi məndə yaşayır, necə va-



rama elə. Ona görə, bizim dövrə doğulsam da, mən heç bir işə yaramıram, gecə də, gündüz də xeyalarla yaşayıram və elə hey nəsə qəribə bir şey gözləyirəm. Necə ki, Bisey qürub çağrı körpünün altında heç vaxt gəlməyəcək sevgilisini gözləyirdi".

Akutaqavanın əsərlərinin çoxunu müxtəlif əsrlərə aid tarixi hadisələr təşkil edir. Akutaqava qədim və orta dövr Yapon ədəbiyyatından götürdüyü fabulaları müasir dövrlə, müasir insanın hərəkətləri, düşüncə tərzi və psixologiyası ilə əlaqələndirmişdir. O, öz əsərlərində yaradılışı etibarilə ilkinliyini qoruyub-saxladılığını qeyd etmiş və bunu aşağıdakı kimi əsaslandırmışdır: "Qədimdə də, müasir dövrə də insan ruhunun oxşar və ortaq nöqtələri var. Büttün məğz bundan ibarətdir".

Bundan əlavə yazıçı insan şəxsiyyətinin formalaşmasında tarixi, coğrafi və mədəni amillərin coxcəhətliliyi, onu təşkil edən əsərlərə əsasən tarixi xronikalardan, qədim əfsanələr toplusundan götürürdü. Onun qənaətlərinə görə yalnız məxsusilik və qeyri-adilik insan ruhunun əsl mahiyyətini açmağa qadırdır.

yünü vacib amil kimi göstərmişdir. Büttün bu sadalanan amilləri mühüm şərt hesab edən Akutaqava müasirliyi "ümumbəşəri və hər zaman aktual olan problemlərə" yönəltmək istəyirdi.

Reallığın qeyri-adi təsviri, dərin psixologizm, paradoksal düşüncə tərzi və ince ironiya Akutaqava yaradıcılığının əsas qayəsini təşkil etmişdir. Şərq və Qərb arasında paralellər aparmaq onun yaradıcılığının xarakterik xüsusiyyətlərdən idi. Lakin, Qərb ədəbiyyatından alınan süjet xəttinə də yazıçı hər zaman öz xalqına məxsus çalarlar qatmış, onu özünükləşdirməyə bacarımdır.

Akutaqavanın əsərlərinin əsas mövzusu-insan psixologiyasının sırlı və tükənməz dünyasıdır. O, öz əsərləri üçün materialları əsasən tarixi xronikalardan, qədim əfsanələr toplusundan götürürdü. Onun qənaətlərinə görə yalnız məxsusilik və qeyri-adilik insan ruhunun əsl mahiyyətini açmağa qadırdır.